

## Neft Daşları yatağında Qırməkialtı lay dəstəsinin perspektivliyinin əsaslandırılması

Ə.Ə. Abduev,  
C.İ. Ələkbərli  
"Neft Daşları" NQÇ

e-mail: ceyhun.elekberli@socar.az

### Обоснование перспективности подкирмакинской свиты месторождения Нефт Дашлары

А.А. Абдуев, Дж.И. Алексберли  
НГДУ "Нефт Дашлары"

**Ключевые слова:** слой, запасы, производство, тектонические блоки, пористость, проницаемость, нефтенасыщенность, скважина.

Статья посвящена оценке запасов подкирмакинской свиты (ПК) на месторождении Нефт Дашлары и предложениям по эффективному использованию этих ресурсов. Как известно, впервые в мире на месторождении Нефт Дашлары была начата добыча нефти на шельфе. В 1949 г. скв. 1, пробуренная до калининской свиты была введена в эксплуатацию с производительностью 100 т/сут. В настоящее время месторождение эксплуатируется на завершающей стадии разработки. Месторождение Нефт Дашлары разделено на шесть тектонических блоков: I, II, III, IV и V. В связи с ресурсами в ПК II и IV тектонические блоки имеют большое значение. В 2012 г. НИПИнефтергас оценил доказанные запасы месторождения и сообщил, что в районе ПК на месторождении Нефт Дашлары 42359.8 тыс. т остаточных запасов и 3271.8 тыс. т доказанных разведанных добывающих запасов были причислены к категории A + B + C1. Следует отметить, что 90 % остаточных доказанных разведенных запасов добчицы находятся только во II, IV и V блоках, 27, 29 и 33 % соответственно. В настоящее время буяются новые эксплуатационные скважины в IV и V тектонических блоках, и процесс будет продолжен в ближайшие годы. Накопление большей части остаточных доказанных запасов до ПК во втором блоке и высокие характеристики породы (пористость, проницаемость, нефтенасыщенность) ПК горизонта позволяют нам снова исследовать его и искать дополнительные нефтяные скважины во II блоке.

### Substantiation of prospectivity of Pre-Kirmaki suite in Neft Dashlary field

А.А. Абдуев, Дж.И. Алексберли  
"Нефт Дашлары" ОГПД

**Keywords:** layer, reserves, production, tectonic blocks, porosity, permeability, oil saturation, well.

The paper deals with reserves estimation of Pre-Kirmaki suite in Neft Dashlary field and the suggestions on the efficiency of these reserves usage as well. As it is known, offshore oil production was initiated in Neft Dashlary field for the first time in the world. In 1949, the well No.1 drilled to Galia suite was placed on production with the rate in 100 t per day. Now, the field is operated at the final stage of development.

Neft Dashlary field is divided into 6 tectonic blocks: I, II, III, IV and V. Due to Pre-Kirmaki reserves, II and IV tectonic blocks are of great importance. In 2012 "Oil and gas scientific research project" Institute estimated proved reserves of the field and said that Pre-Kirmaki area in Neft Dashlary field contains 42359.8 thousands of residual and 3271.8 thousands of proved developed producing reserves of A + B + C1 category. It should be pointed out that 90 % of residual proved developed producing reserves is accumulated only in II, IV and V blocks - 27, 29 and 33 % respectively. Currently, new exploitation wells in IV and V tectonic blocks are being drilled, and the process will last in the following years. Accumulation of a great deal of residual proved reserves to Pre-Kirmaki in II block and high characteristics of rocks (porosity, permeability, oil saturation) in Pre-Kirmaki horizon allows us to study and search for additional oil wells in II block.

**Açar sözərlər:** lay, ehtiyatlar, hasilat, tektonik blok, məsaməlik, keçiricilik, neftlə doymulmuş, quyu.

Abşeron-Balxanyanı qırışqlar zonasında daha çox karbohidrogen ehtiyatlarına malik və yüksək məhsuldarlıq ilə xarakterizə olunan neft və qaz-kondensat tipli yataqlar mövcuddur ki, bunlardan biri də 1949-cu ildə kəşf edilmiş və hazırda işlənmənin son mərhələsində olan Neft Daşlarıdır. Bu yataq Xali-Kərəz antiklinal xətti üzərində yerləşməklə, ŞmQ və CS-dən uyğun olaraq, Palçıq Pilpiləsi və Günəşli yataqları ilə əhatə olunmuşdur.

Yatağın geoloji kəsilişində Qovundağ (Eosen) lay dəstəsi də daxil olmaqla müasir çöküntülər kompleksi iştirak edir. Çöküntülərin ümumi maksimal qalınlığı 3350 m təşkil edir (blok V, 1918 №-li quyu). Dərin axtarış-kaşfiyyat quyuları vasitəsilə Qovundağ, Maykop və Pont kimi nisbətən qədim çöküntülər kompleksi açılmışdır.

Abşeron neftli-qazlı rayonunda olduğu kimi əsas neft yiğimları qalınlığı maksimum 2400 m olan Məhsuldar Qat (MQ) çöküntülərinin kollektorlarında toplanmışdır. Bu çöküntülər lito- loji tərkibcə qum, qumdaşı, alevrit və gillərin ritmik növbələşməsindən ibarətdir.

Neft Daşları strukturunu diapir tipli braxiantiklinal quruluşa malik olub, ŞmQ-CS istiqamətdə uzanır [1]. Strukturun uzunluğu 11 km, eni isə 2–6 km intervalında dəyişir. Onun tağ hissəsi yuyulub və Qırməkialtı lay dəstəsi (QLD) çöküntüləri dənizin dibində yer səthinə çıxır. Coxsaylı uzununa və eninə pozğunluqlarla mürəkkəbləşmiş strukturun tağ və tağtrafi sahəsində keçən və amplitudu 350 m-ə çatan üç uzununa və nisbətən kiçik amplitudlu beş pozğunluq vasitəsilə altı əsas bloka ayrılır. Belə ki, I, III, V bloklar strukturun şimal, II, IV cənub qanadında yer-

Horizont	Blok	Neftli sahələrin ölçüləri, m	İlk ehtiyat, min t	
			Balans	Cıxarıla bilen
QALD-1ü	II	3150×1200×900	1941	1167
	Ia	350×150×100	166	81
		600×150×180	266	130
	II	3200×1200×950	17912	12664
	III	2250×600×450	5423	3059
	IV	1900×1500×1100	11817	8244
Cəmi:	V	2700×1600×1000	11248	7199
	-	-	46832	31377
QALD-2ü	Ia	1200×150×180	184	83
	II	2500×1200×850	5863	3201
	III	1450×550×430	3432	1734
	IV	2300×1700×1000	5545	2689
	V	2600×1300×1100	9686	6780
	Cəmi:	-	24710	14487
QALD-2a	Ia	900×300×230	356	178
	II	3250×1100×900	12433	7012
	III	-	-	-
	IV	2700×1650×1100	11636	6940
	V	2500×1000×600	6722	4235
Cəmi:	-	-	31147	18365
QALD üzrə	-	-	104630	65396

ləşir. Bundan əlavə göstərilən altı blok daxilində amplitudları çox kiçik (50 m-dən az) olan çoxsaylı bloklar ayrılır.

Neft Daşları yatağında 1949–1975-ci illərdə aparılan axtarış-kaşfiyyat qazması nəticəsində Alt Pliosen yaşı MQ çöküntülərinin kollektorlarında çoxsaylı neft yiğimları aşkar edilmişdir [1]. Neftlilik MQ çöküntülərinin alt (QaLD, QALD, QÜQLD, QÜGLD) və üst (FLD, X, IX, VIII, VII, VI, V, IV) şöbələrinin kollektorları ilə əlaqədardır.

Neft Daşları neftin çıxarıla bilən ehtiyatlarınına görə böyük, geoloji quruluşunun mürəkkəbliyinə görə isə çox mürəkkəb quruluşlu yataqlar tipinə aid edilir [2].

QALD-in qalınlığı 110 m olub, 72–135 m intervalında dəyişir. QALD, neft ehtiyatının həcmindən görə, yatağın ümumi balans və çıxarıla bilən neft ehtiyatının, uyğun olaraq, 26.8 və 33.4 %-ni təşkil edir. Onun kəsilişində dörd (QALD-1ü, QALD-1, QALD-2ü, QALD-2a) sərbəst istismar obyekti ayrıılır (cədvəl 1).

Hər istismar obyekti müxtəlif qalınlıqlı (1–8 m, bəzən 18 m-dən çox) qumlu, alevritli və gilli layciqların ritmik növbələşməsindən ibarətdir. Məhsuldar obyektlər daxilində gillə layciqlarının qalınlıqları 2–4, obyektlər arasında isə 8–20 m və daha çox olur [3].

QALD bütün bloklarda kəsiliş və sahə boyu neftlidir. Neftliliyin paylanmasına əsasən qravitasıya, tektonik və litoloji faktorlar təsir edir. Yatağın şimal və cənub qanadlarının konturətrafi sahələrində qravitasıya faktoru əsas rol oynadığı halda, tağ və tağtrafi sahələrdə neftliliyin paylanması litoloji faktorla tənzimlənir. Belə ki, yatağın cənub qanadında bloklar daxilində QALD-2 üzrə neft-su konturlarının mütləq dərinlikləri çox az fərqlənir; II blok üzrə bu fərq 10–20, IV blokda isə 30–100 m-dən çərəbərdir. QALD-2a üzrə neft-su konturlarının mütləq dərinliklərinin fərqi II blok üzrə 20–60, IV blokda isə 10–30 m təşkil edir.

Neftin yatağın tağtrafi sahəsində paylanmasında tamamilə başqa mənzərənin şahidi olur.

QALD-2ü və QALD-2a neftli layları, uyğun olaraq, II, IV və V bloklarda qeyri-məhsuldar sahə ilə ayrılır. Belə ki, QALD-2ü yatağın cənub qanadının tağ sahəsində 1750, 1751, 1806, 1868, 1831 №-li quyuların kəsilişlərində kollektorlar gillə əvəz olunur. Nəticədə 90 min m<sup>2</sup> qeyri-məhsuldar, yəni kollektorlardan məhrum olmuş sahə ayrılır [4].

Yatağın şimal qanadının tağtrafi sahəsində QALD-2a üzrə 355, 1704, 1776, 1973 №-li və digər quyuların kəsilişlərində kollektorlar gillə əvəz olunur və nəticədə 190 min m<sup>2</sup> qeyri-məhsuldar sahə ayrılır.

Bələliklə, QALD üzrə neftliliyin strukturun ayrı-ayrı tektonik bloklarda paylanmasıın hərtərəfli təhlili aşağıdakı nəticələri çıxarmağa imkan verir:


- QALD-in kollektorları strukturun sahəsi üzrə tam izlənilir və neft doyumludur;
- neftliliyin paylanmasında qravitasıya, tektonik və litoloji faktorlar əsas rol oynayır;
- strukturun ayrı-ayrı bloklarında neft-su konturlarının mütləq dərinliklərinin az fərqlənməsi qravitasıya, tağtrafi sahədə qeyri-məhsuldar sahələrin ayrılması isə litoloji faktorla tənzimlənir.

QALD-2a horizontu strukturun II, IV, V və qismən də I blokunda neftlidir. Neft ilk dəfə IV blokda 17 №-li quyunun mənimsənilməsi nəticəsində aşkar edilmişdir. Quyu 05.07.1957-ci ildə 7 mm-lik ştuser, 9.5 MPa quyuağzı təzyiq və 80 t/gün neft hasilatı ilə istismara daxil edilmişdir. Sonradan ardıcılıqla 1711, 1712, 1716 №-li quyuların mənimsənilməsi nəticəsində I blokunda kiçikölçülü neftli sahə müyyən olunmuşdur. Horizontun neftliliyi layların batım sahəsində neft-su konturu, tağtrafi sahədə isə 355, 1704, 1776, 1973 №-li və digər quyuların kəsilişində kollektorlar gillə əvəz olunur və nəticədə 190 min m<sup>2</sup> qeyri-məhsuldar sahə ayrılır. Qeyri-məhsuldar sahənin sərhədi hər iki tərəfdə yerləşmiş quyuların karotaj məlumatlarına əsasən təyin edilmişdir. Bu üsul quyu şəbəkəsinin sıxlığı şəraitində məqbul sayıla bilər.

QALD-2ü horizontu I, II, III, IV, V bloklarda neftlidir. I bloku istisna olmaqla digər bloklarda kifayət qədər neft ehtiyati vardır. Strukturun CQ (II və IV bloklar) və ŞmŞ (III və V bloklar) qanadlarında neftli sahələrin uzunluğu uyğun olaraq, 4800 və 4050 m-dir; enləri 1200–1700 və 550–1300, hündürlükleri isə 850–1000

və 430–1100 m intervalda dəyişir.

QALD-1 horizontu ilk dəfə 14.12.1951-ci ildə, III blokda yerləşən 32 №-li quyunun mənimşənilməsi nəticəsində, 70 t/gün hasilatla neft alınması ilə təsdiqini tapmışdır. Sonradan 73, 116, 153, 235, 250, 424 №-li və s. quyulardan neft alınmış və istismara daxil edilmişdir. Nəticədə II, III, IV və V bloklarda neftli sahələr aşkar olunmuş, neft-su konturlarının mütləq dərinlikləri müyyənənləşdirilmiş və işlənməyə daxil edilmişdir. Neftin əsas ehtiyati II, III, IV və V bloklarda toplanmışdır və strukturun ŞmŞ və CQ qanadları üzrə neftli sahələrin uzunluğu uyğun olaraq, 4950 və 5100 m təşkil edir, hündürlükleri isə 450–1000 və 950–1100 m intervallarında dəyişir.



Neft Daşları yatağında II və IV bloklarda qalıq çıxarıla bilən ehtiyatların paylanması

QALD-1ü horizontu lay dəstəsinin tavan hissəsində yerləşir. Neftdoymulu effektiv qalınlığı 4 m olub, az qalınlıqlı gil layı ilə QALD-1 horizontundan ayrıılır. Qeyd etmək lazımdır ki, QALD-1ü horizontu strukturun yalnız II blokunda ayrıılır, digər bloklarda isə QALD-1 hor-

zontu ilə birləşir və vahid istismar obyekti təşkil edir.

QALD-1ü horizontunun neftliliyi ilk dəfə 10.02.1957-ci ildə 274 №-li quyunun mənimşənilməsi nəticəsində aşkar olunmuşdur. Quyu 6 mm diametli ştuserlə gündəlik 62 t neft hasilatı ilə istismara daxil edilmiş və bu zaman quyuağzı təzyiq 2.4 MPa olmuşdur. II blokun 3910 min m<sup>2</sup> neftli sahəsində neftdoymulu effektiv qalınlığı cəmi 4 m olan laydan 1108 min t-dan artıq neft çıxarılmışdır.

QALD-1ü horizontunun neftli sahəsi 3150, eni 1200, hündürlüyü isə 900 m təşkil edir.

Qeyd edildiyi kimi, Neft Daşları yatağında QALD 1951-ci ildən işlənmədədir.

QALD-in qalıq çıxarıla bilən neft ehtiyatının əsasən II blokda 879 min t (27 %), IV blokda isə 950 min t olaraq (29 %) cəmlənmişdir (şəkil).

Yataq üzrə QALD-in çıxarıla bilən ehtiyatları 95 %-dir ki, bu da cari və son neftçixarma əməsallarının 0.59 və 0.62 olmasına tömən edir.

Aydındır ki, neftli layların neftçixarma əməsallarının dəyişilməsi yatağın rejimi və həcm-süzlümə parametrlərdən asılıdır. Ona görə də ilk lay təzyiqinin dinamikasını öyrənmək və bunun əsasında layın rejimini qiymətləndirmək xüsusi əhəmiyyət kəsb edir.

Neft Daşları yatağının QALD horizontları üzrə lay təzyiqlərinin ölçüləmisi kəşfiyyat quyularının istismara daxil edilməsinin ilk aylarında aparılmışdır (cədvəl 2).

İşlənmə prosesində, horizontların intensiv istismarı nəticəsində, lay təzyiqinin azalması mü-

şahidə edilmişdir ki, bu da neft-su konturunun zəif hərəkət etməsi və lay təzyiqini saxlamaq üçün vurulan suyun, çıxarılan mayenin lay şəraitindəki həcmindən az olması ilə izah olunur.

Qeyd etmək lazımdır ki, 1953–1988-ci illərdə II blokda laylara su vurulmasına başlanmış və bu müddət ərzində cəmi 48027 min m<sup>3</sup> su vurulmuşdur ki, bu da lay təzyiqinin düşmə tempinin azalmasına səbəb olmuşdur.

İşlənmə prosesində horizontların həcm-süzlümə parametrlərini qiymətləndirmək məqsədilə hidrodinamik tədqiqatlar aparılmışdır (cədvəl 3).

Cədvəldən göründüyü kimi, QALD-in horizontları üzrə hidrokeçiricilik nisbətən yüksək qiymətlərlə ( $388\text{--}782 \cdot 10^{-3}$  mkm<sup>2</sup>·sm/MPa/s) xarakterizə olunur ki, bu da layların qarşıq rejimlərdə işləməsini təsdiqləyir. Horizontlar üzrə son neftçixarma əmsali 0.586 (QALD-2ü) – 0.670 (QALD-1) intervalda dəyişilir, bu da qarşıq rejim üçün çox böyük rəqəm hesab edilir. Bu, suvurma prosesinin effektli olmasının göstəricisidir, yəni həmin prosesin müyyən dövründə neftli lay elastik subası rejimində işləmişdir.

01.01.2018-ci il tarixinə Neft Daşları yatağının QALD-a aid QALD-2a, QALD-2ü, QALD-1 və QALD-1ü horizontlarında 3272 min t qalıq çıxarıla bilən neft ehtiyatları vardır. Bu ehtiyatları əldə etmək üçün aşağıdakı tədbirlərin yerinə yetirilməsi vacibdir:

– mövcud quyu fondu üzərində geoloji-texniki tədbirlərlə yanaşı yeni quyuların qazılması davam etdirilməlidir;

– 1992-ci ildə güclü firtına nəticəsində tam dağılım suvurma sistemi bərpa olunmalı, II, III və IV bloklarda yeni suvurma xətlərinin çökilişi aparılmalıdır. Bu işlər ilk növbədə qazmadan çıxmış və qazılması davam etdirilən meydança və özüllərdə yerinə yetirilməlidir.

Cədvəl 2

Horizont	Yatma dərinliyi, m	İlk lay təzyiqi, MPa
QALD-2a	1400	15.9
QALD-2ü	1405	16.5
QALD-1	1380	16.0
QALD-1ü	740	8.7

Cədvəl 3

Horizont	Keçiricilik, $\cdot 10^3$ mkm <sup>2</sup>		Hidrokeçiricilik, $\cdot 10^3$ mkm <sup>2</sup> ·sm/MPa/s		Pyezokeçiricilik, sm/s	Məhsuldarlıq əmsalı, t/gün·MPa
	Qərarlaşmış rejimdə	Qərarlaşmamış rejimdə	Qərarlaşmış rejimdə	Qərarlaşmamış rejimdə		
QALD-2a	742	290	2972	782	444	101
QALD-2ü	654	235	2310	583	915	113
QALD-1	511	196	3658	624	311	111
QALD-1ü	-	271	-	388	-	40

### Ədəbiyyat siyahısı

1. Юсифзаде Х.Б. Разработка и разведка морских нефтегазовых месторождений. – Баку: Азернешр, 1979, 150 с.
2. Инструкция по применению классификации запасов месторождений, перспективных и прогнозных ресурсов нефти и горючих газов. – М.: Недра, 1984, 64 с.
3. Eminov Ə.S., Cəfərov R.R., Kərimov N.S., Hüseynova S.M. Neft Daşları yatağının neft ehtiyatlarının dəqiqləşdirilməsi ilə əlaqədar işlənməsinin başa çatdırılması məsələləri // Azərbaycan neft təsərrüfatı, 2013, № 11, c. 34-38.
4. Мамедов Э.А., Джсафаров Р.Р., Керимова А.А. и др. Литологически и стратиграфически ограниченные залежи месторождения Нефт Дашлары и геометризация их формы // Азербайджанское нефтяное хозяйство, 1992, № 4, с. 2-5.

### References

1. Yusifzade Kh.B. Razrabotka i razvedka morskikh neftegazovykh mestorozhdeniy. –Baku: 1979, 150 p.
2. Instruktsia po primenieniu klassifikatsii zapasov mestorozhdeniy, perspektivnykh i prognoznykh resursov nefti i goruchikh gazov. – M.: Nedra, 1984, 64 p.
3. Eminov A.Sh., Jafarov R.R., Kerimov N.S., Huseinova S.M. Neft Dashlary yataghynyn neft ehtiyatlarynyn degigleshdirilmesi ile elagedar ishlenmesinin basha chatdyrylmasy meseleleri // Azerbaijan neft teserrufaty, 2013, No.11, pp. 34-38.
4. Mamedov E.A., Dzhafarov R.R., Kerimova A.A. et.al. Litologicheski i stratigraficheski ogranicennye zalezhi mestorozhdeniya Neft Dashlary i geometrizatsiya ikh formy // Azerbaidzhanskoe neftanoe khozaistvo, 1992, No.4, pp. 2-5.